



**Hüseyin Əsgərov**  
Naxçıvan Muxtar Respublikasının  
Əməkdar jurnalisti

(Əvvəli ötən sayımızda)

Elman müəllim onu da danışır ki, əvvəl-lər redaksiyada onu tez-tez ziyarət edən, sonralar isə mühüm post tutan bir nəfərlə rayonda keçirilən tədbirlərdə üz-üzə gəlsə də, onun özünü tanımamazlığa vurduğundan sadəcə heyrətlənilər. Aradan bir müddət keçəndən sonra həmin adam işdən çıxarılib, yenidən redaksiyaya dönüb, hətta Elmana irad da tutub ki, dağ Məhəmmədə səri gəlməsə Məhəmməd dağa sarı gələr. Guya ki, əstafürulla, bu, Məhəmmədmış.



Elman onun zatıqırıqlığını üzünə vurmadan dar gündündə həyan olub. Birininmi, beşininmi?

### "Şərur qonçələri"

həmin dərnək idi ki, hələ 60-ci illərdən qəzetiñ nəzdində yaranmış, 80-ci illərdə isə Elmanın təşkilatçılığı ilə şəurlu gənc ədəbi qüvvələrin məbədgahına çevrilmişdi. Qələm sahibləri ilk yazılarını burada şair Altay Tağızadənin rəhbərliyilə müzakirəyə çıxarırlar, bəyənilənlər qəzetdə dərc olunurdu. Dərnəyin yetirmələri sonralar ölkəmizin ictimai-siyasi həyatında, ədəbi-bədii mühitində öz dəst-xətləri ilə tanınmışlar. İsa Həbibbəyli, Muxtar İmanov, Asim Yadigar, Əhməd Sədərəkli, Vaqif Məmmədov, Budaq Təhməz, İngilab Orxan, sonralar dərnəyin rəhbəri olmuş İbrahim Yusifoğlu...

# "Jurnalist təkcə öz ömrünü yaşamır..."



İllər sonra həmin ziyanlılarla səhbətimdə dəfələrlə Belinskinin bu məşhur kələm belə improvisə olunub: "Bütün Rusiya Qoqolun "Şinel"ində çıxdığı kimi şərurlu ədəbi qüvvələr də "Şərur qonçələri"nin, konkret olaraq Elmanın şinelin-dən çıxb. Şinelin ölçüsünə şəkk şəkk gətirənlər omun "bezrazmer" olduğunu nə-zərə almalıdır. İndi onların əksəriyyəti Şərurdan uzaqlarda yaşasalar da ata yurduna gələndə Elmanla da əzizləri ki-mi görüşür, onu yad edir, həmin günləri sevə-sevə xatırlayırlar.

Elman Məmmədov 1992-ci ildən "Şərurun səsi" qəzetiñ redaktorudur. Onun təbi-rincə, jurnalistikada xırda heç nə yoxdur. 10-15 cümlədən ibarət bir xəbərin başlığını da "yüz ölçüb bir biçir". Adı statistik şərh-lərdə də, problematik mövzuların işıqlandırılmasında da Elmanın qələmni-nin sanbalını görmək çətin deyil. İqtisadiyyatın ayrı-ayrı sahələrində gündəmdə dayanın, həllini tələb edən məsə-lələrin çözülməsinə aid mövzular üzərində xeyli düsündükdən, nə yazacağımı, necə yazacağımı dəqiq müəy-yənləşdirəndən sonra əlinə qələm götürür. Onun mövzu-yaya baxış bucağı, problemin təhlil və təqdimat üsulları təkcə peşəkar jurnalist olmağından irəli gəlmir. Bunlar həm də onun toxunduğu mövzuları, başqa sözlə, iqtisadiyyatın ayrı-ayrı sahələrində gedən islahatları, həlli vacib məsələləri dərindən bilməsinin nəticəsidir. Rayonda ailə təsərrüfatlarından, müəssisələrdə istehsal edilən yerli məhsulların ixrac imkanlarından, mənəvi dəyərlərdən, təhsil, səhiyyə məsələlərindən, insanların gündəlik həyatından bəhs edərkən yazdığını sərf etdiyi vaxtdan daha çox oxuyur, yazacağı mövzunun içini girir, mənimseyir və kom-pütür arxasına keçir. İnnovasiyalar, sosial könüllülər, startap layihələri, kurikulum, koronavirusla mübarizə tədbirlər...Bunlar son illərin mətbuata gətirdiyi mövzulardır. Gərək zamanla ayaqlaşan, öyrənəsən, gənc həmkarlarından geri qalmayan. Onlar belə şeyləri yaxşı bilir, amma janrlar arasında sərhədləri isə Elman müəllim kimi peşəkarlar tanır. Yazılara korrespondensiya, məqalə, zametka, zarisovka, müsahibə, reportaj, oçerk və digər janrlardan don geyin-dirək oxucuya təqdim edir. Yazılарın dili

aydın və şirin, gətirilən faktlar sənədlər əsa-sındır. Bu kimi yazıları oxuyan oxucu həm daxili dünyası işıqlandırılan qəhrəmani, həm də daxili dünyani işıqlandırınl müəllifi görür.

### Bu sətirləri yazarkən,

gözüm masanın üstündəki qəzətə sataşır. "Şərq qapısı" qəzetiñ 3 mart tarixli nömrəsində Elman müəllimin M.Məmmədovla birgə "Hər bir uğurun təməlində insana, onun la-yiq olduğu səviyyədə yaşamasına qayğı dayanıb" adlı yazısı dərc olunub. Bu, qəzetiñ son bir ayda dərc etdiyi ən yaxşı publisist yazılarından biridir. Elman müəllimin əksər publisist yazıları isə "Şərurun səsi" qəzetiñ səhifələrində yer alır. "Sinəsindən Arpaçayı, ətəyindən Araz keçən Şərur inkişaf, tərəqqi yolundadır" yazısını oxuduqca həm də peşəkar jurnalisticin öz obrazı göz önündə canlanır. O jurnalist ki, Səyavuş Sərhanının qələmində belə tərənnüm olunub:

*Sətirlər - keçdiyi yollar, cığırlar,  
Nöqtələr - alnından düşən təridir.  
Qaranquş həmişə nəğmə oxuyar,  
Qəzətlər də onun nəğmələridir.  
Çəməndə lalədir, dağda şələlə -  
Bu yurda bağlayıb öz eşqini o.  
Fəhlənin yanında olubsa fəhlə,  
Danışib alımla alim kimi o!*

Keçmişinə boylananda, dünəninə baxan-də özü, ailəsi, 4 övladı, 10 nəvəsi, 2 nəticəsi, dəst-tanışları üçün utanc gətirməyəcək bir ömrə yaşıdıqından qırur hissi keçirir.

Çətinliklərindən, ağrı-acıclarından danışmağı sevmir. Ağlı kəsəndən dərdlə yoldaşlıq, qayğıyla qardaşlıq eləyib. Bundan bezikmək nədi, qatlaşdırğı möhnəti bir yaşamaq vasitəsi bilib. Çətin, ağır mənzil şəraitində illərlə ağır yataq xəstəsi olan həyat yoldaşına həyan olub. O, həyatdan köçəndən sonra taleyin daha bir ağır zərbəsi ilə üzləşib. Ailəli gənc oğlu Kamran qəfil ölümü ilə sinəsinə dağ çəkir. Hazırda 3 ailə ilə 48 kvadratmetrlik darısqal mənzildə ömrünü davam etdirir. Lakin çətinlikləri barədə hələ heç bir yero üz tutmayıb, kimisə dərdinə şərik etməyib. O, yalnız müsbət enerjisi ilə talenin bəxş etdiyi ömrə payını yaşayır və inanır ki, Bakıda olduğu kimi rayonlarda da yaşayan jurnalislərin mənzil şəraitinin yaxşılaşdırılması öz müsbət həllini tapacaqdır. Hətta 70 yaşa çat-sa da...

### Çətin və şərəflə peşə sayilan

qəzətçiliyin yeniş və yoxuşlarından keçmiş Elman müəllim üçün redaksiyadan kənarda həyat demək olar ki, yoxdur. Dəfələrlə işdən sonra onu evdə ax-



tarmışam, amma yenə redaksiyada tap-mışam. Demə, başı sabah qəzətdə dərc olunacaq yazıları təkrar-təkrar oxumağa, çapa hazırlamağa qarışır.

Redaksiya işçiləri indiyədək kiçik bir xəbərin belə, o, baxmadan qəzətdə getdi-yini görməyib. Bütün yazıları dənə-dənə işləyir, yenidən kompüterdə yazır, əvvəlki materialdan daha mükəmməl bir yazı ortata qoyur. Gözündən eynəyin birini götürəndə o birini taxır. Bir sözlə, redaktor vəzifə borcuna vicedanla yanaşmağı xəsbəxtlik sayırlar. Mətbuatı vicedan tərəzisi, həyat aynası, ictimai rəy yönəldicisi he-sab edir. Əlahəzrət SÖZÜ isə belə dəyər-ləndirir:

- Söz nə deyil ki? O, böyük təsir gücünə malikdir. Arzularımızı, istəklərimizi, xəyal-larımızı möhtəşəm Sözlə ifadə edirik. Sözün quluyuq, illərdir Sözə xidmət edirik, Sözdən çörək yeyirik, Sözlə üz qızardırıq, utandırıraq, sevindiririk, göylərə qaldırırıq. Buna baxmayaraq Söz hər şeyə yeterli deyil. İci-nin ağrısını Sözlə ifadə et. Söz hissərin ifadə vasitəsidir, o da hər zaman yox - mən dopdolu içdən danışıram. Sevginin dərəcə-sini Sözlə ifadə edə bilərsəm? Mümkünsüzdü...

Elman müəllim bildirir ki, "Şərurun səsi"ni ilk növbədə rayonunun sosial-iqtisadi, mədəni inkişafı, insanların rifah halının yax-şılaşdırılması istiqamətində görülən işlər qayğılandırır. Nə gurultulu, nə görqamaşdırıran sərlövhələrə, nə də ucuz sensasiya xati-rinə gərəksiz mövzulara müraciət edirik. Sadə, anlaşıqlı dilde yazırıq. Əhalini düşündür-rən və narahat edən rayondaxili məsələləri diqqət mərkəzində saxlayıb, onların obyek-tiv işıqlandırılması, irimiqyaslı quruculuq iş-lərinin islahatların təbliğində operativliyə nail olunmasını hədəf seçirik.

- Yeni yaş... Qocalmaqmı, ucalmaqmı?

- Şərəflə qocalıq başqa şeydi. O ucalıqdı. Hər yeni yaş əvvəlkinin hesabatıdır deyər-dim, sabaha yeni baxıdı, yeni planlardı, ar-zuları... Heyata sımsıx bağlanmaqdı. Ya-şından qorxmoram.

Axı əgər hələ də mənim enerjim, yaşa-maq həvəsim, həyata və insanlara sevgim varsa, yaşın nə önəmi var? Mən hələ yaşa-maq, işləmək, insanlara əl tutmaq istəyirəm. Gələcəyə xoş guman insan xislətində, insan təbietindədir, insan qəlbiniñ əbədi, kövrək ehtiyacıdır. İnanmaq istəyirsən, özünü inan-dırırsan və inanırsan ki, hər şey yaxşı, daha gözəl alınacaq. İnsanlar bir-birilə daha mər-həm, daha yaxın olacaqlar. Nəvələrimin to-yunu görür, ətrafimdakı insanlar xoşbəxt olsunlar. O gün olsun ki, Qarabağımızın azad edildiyinin şahidi olum və inanıram ki, bu arzuma çatacağam.

Biz də qələm dostumuzu ömrünün müdrik çağına - 70 yaşına çatması müna-sibətlə təbrik edir, ona uzun ömr, can-sağlığı, yeni yaradıcılıq uğurları arzulayı-riq. Qoy Elman Məmmədovun imzası ilə Odlar Yurdu Azərbaycanımızdan, onun ən qədim və ayrılmaz hissəsi olan doğma Naxçıvanımızdan, sinəsindən Arpaçayı, ətəyindən Araz keçən Şərurdan xoş müj-dəli, qəlbə soraqlı yazıları bundan sonra da oxuculara sevinc bəxş eləsin. Niyyət olmasın, qismət olsun!